



(hekayə)

Bomboz, ağırlaşmış buludlar payız səməsinin bürüyüb. O buludları Yer üzündə də cövlən eləyən, sonuncu yarpaqları budaqlardan qoparan şiddətli kükük qovur. Ağacların boğuş xıstlısında ötüb-keçən yayın qüssəsi duyulur. Dağların yamacları aşağı axan çeşmələrin gümültüsü də xışlıtya qarışır. Sanki bütün təbiətə parlaq güneşli günlərin daha qayıtmayağından doğan acı təssüs hakim olub. Adama elə gəlir, hər bir qopan yarpaq kiminsə yaşanmış, ötüb-keçmiş hayatı.

Tölegen qəbirstanlıqdan qayıdır.



O, doğma məzarlara baş çəkməyə, dünyalarını dəyişmiş doğmalarının ruhuna dua oxumağa gedirdi. Əlini başdaşılara vuranda rahatlıq və dinclik duyurdu. Sükut onu fani dünyadan ayırmış, sirlili, anlaşılmaz əbədiyyət aləminə aparırdı. Qəbirstanlıqda zaman belə donardı. Belə yerdə insan qarşısında nə vaxtsa qapı açılacağıni bütün qəlbilə dəyur. Amma o qapının hara – zövq dolu cənnətə, yoxsa dözülməz cənnənmə - aparacağını bilmir.

...Tölegen nənəsinin sevimliyi. Çəlimsiz qarşı çox vaxt onu belinə mindirir, qohum-qonşuya gedirdi. Oğlan bütün cismiyə qarrya sıqınib dünyada ən doğma adamdan yayılan məhrəm hərarəti duyurdu. Bu, hələ naməlum alemən öz sirlərini ona yenice açlığı usaqlıq çağlarının ən işqli xatirələriydi. İndi, Tölegen aula gələndə nənəsiyle qonaq getdiyi evləri ən doğma və əziz məkanlar sayır. Qarşı onun bacala qəlbine şəfqət və xeyirxahlı toxumları səpməmişdi.

Babası ömrü boyu ibtidai sinif müəllimi işləmişdi. Müdrlikinə və nəcibliyinə görə, camaat ona hörmət bəsləyirdi. Qoca yenice dünyaya gəlmış nəvəsinə məşhur alim Tölegenin adını vermişdi: "Qoy balam böyük alım olsun!" O, daim törməsinin xoşbəxt gələcəyinə, elmlərə meylinin bəhra veracəyinə inanmışdı. Tölegen böyüyüb ağılli, abırlı adam olurdu.

"Nənəcan, babacan, - oğlan doğma qocalarla vidalaşanadı - ümidiñizi doğrultmağa çalışıram..." Onun ürəyi qaçılmaz itki hissindən sıxlıq, gözləri qeyri-ixtiyari yaşıla dolurdu...

Tölegen cişrlə çıxışa doğru gedəndə son vaxtlar yeni başdaşılardan artdığını sezdi... Bax, bu qəbir lap təzədi, hələ üstü də götürülməyib.

Cıxışın yaxınlığındakı qəbir üstündə ağlayan bir qadın

2000-ci illər ədəbi nəşrinə mənsub olan nasır, esseçi və tərcüməçi Malik Otarbayev (1980) Jambil vilayətində doğulub, Türkiyədə S. Dəmirəl universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsini (2001), Əl-Fərabi adına Qazaxstan Milli Universitetinin aspiranturasını (2006) bitirib.

O, "Dialog Avrasiya-Qazaxstan", Yazuçular İttifaqının "Kalamger" jurnalının baş redaktoru, baş əlaqələndiricisi olub, sonra diplomatiya və idarəetmə sahələrində çalışıb, respublika Mədəniyyət və İdman Nazirliyinin TÜRKSÖY-dakı nümayəndəsi, Qazaxstanın Türkiyədəki Səfirliyinin üçüncü katibi, Türküstən vilayəti hakiminin müavini, Milli Nadir Əlyazmalar Mərkəzinin rəhbəri, "Mənəvi dirçəlis" layihəsinin direktoru olub, 2022-ci ildən Qazaxstan Respublikası Prezidentinin müşaviri, eyni zamanda, Yazuçular İttifaqının katibi, Avrasiya Yazuçular birləşməsində şurasının üzvüdür.

M. Otarbayev dövri nəşrlərdə nəşr olunmuş hekayə və esselərin, "Oykazan" ədəbi-fəlsəfi esslər kitabının müəllifi, bir neçə toplunun tərtibçisidir, həm də türk yazuçularının əsərlərini qazax dilinə, qazax şair və nasırlarının əsərlərini isə türk dilinə çevirib.

Ədəbi uğurlarına görə "Serper" dövlət gənclər və "Ak Jayik" jurnalının J. Najimedənov adına mükafatlarına layiq görüilib.

Nəriman ƏBDÜLƏHMƏNLİ

-Qızdı... Gələcək qardaşlarına bacı olacaq, - zahi qadın təbəssümələ diləndi.

-Yenə qız? - Kişi hiddətlə qışkırdı. - Ey ilahiler! Artıq mənə iki qız bəxş eləmisiniz axtı! Yena də qız verdiniz? Bu ki, məni ələ salmaqdı!

**Kısı qəzəblənmişdi. Yumruqlarını düyünləyib bayırda cumdu. "İndi camaaatın üzünə necə baxacağam axtı? Üç qız atası olmaqdansa, ölüb yerə girmək daha yaqxıdı!"**

**Onsuz da qohumları yalnız qızları doğulduğu barədə tənəvururdular. İndi isə qonşuları da oğlu olmadığını, bundan sonra da doğulmayıcağını başına qaxacaqdılar! Heç kəs onu əsl kişi saymayıacaqdı. Buruşvayılıq ləkəsini də yuva bilməyəcəkdi. Qızın nə faydası var axtı? O, atanın soyunu davam etdirə bilmez. Qadın – insan deyil, yalnız oyunaq, laqətsiz kişi oyunlarında əyləncə vasitəsi ola bilər....**

**Onda Roma və Sasani imperiyalarında, Ərəbistan səhralarında qızın doğulması rüvəylişli sayılırdı.**

Ümidsizliyə qapılmış kişi hiddətini kimin üzərinə tökcəyini bilmədən səhrala qaçırdı. Qum gözlərinə dolur, o isə nəzərlərini ulduzlara dikib qışkırdı:

-Ey ilahilər. Mə-nim günahım nə-di a-xı!

Amma sükuta dalmış səhra onun gecə zülmətinə qərq olan fəryadını udurdu. Düşüncələri dolaşan kişi kin dolu və bəhrəsiz şübhələr içinde çırpındı...

Geri qayıdanda körpə üçün qəbir qazan adamla rastlaşdı.

-Sənin də qismətinə belə bir bədbəxtlik düşüb? – Təəssüfləndi.

-Talein istehzsına bir bax! Belə şey olar? – Həmin adam dilləndi.

-Heç demə... İndi qadınlar dünəyaya oğlan getirmirlər, bəyəm!

-Ətrafına bax, gör nə qədər qəbir var. Allahlar bizi əfv etəyərlər, çünki başqa yolumuz yoxdu...

Amma arvadı bədbəxt kişiye yalvardı ki, körpəyə mərhəmət göstərsin, o da qadının göz yaşlarını dözməyib yenice dünyaya gəlmiş qızına toxunmadı. Bununla da özünü əbədi əzaba düber elədi...

\*\*\*

O çağlar Roma və Sasani imperiyalarının qanlı hakimiyyət dövrüydi. Hələ Uada\* üzərində Ay doğmamışdı.

Ərəbistan səhralarında aramsız külək cövlən eləyir, qumusovurur, yolçuların göz aqmalarına imkan vermirdi. Günəş şüaları bütün canlıları yandırıb kül eləyən atəsi xatırladı.

Belə qızmar, bürkülü günlərin birində rifah içinde yaşayan bir evdə uşaq

\*\*\*

\*Uada (ərəb.) – yüksəklik, dağ, zirvə. Muhamməd (ə) dünyaya gəlməsi ilə bağlı hədisdən dünyaya gəldi. Körpənin səsini eşidən həyəcanlı ata otağı cumdu:

-Qızdı, ya oğlan? – O, maçaçdan və ona yardım eləyənlərdən soruşdu.

Qadınlar qorxunc suali eşidib özlerini itirdilər, əl-ayağa düşdülər, dinib-danışmadılar. Ana körpəni sinəsinə basıb sevincdən ağladı.

**Siddətli külək, axır ki, torpağa səpələnən yağışla birgə kesdi. Torpaqdan kəskin rütubət və xəzan qoxusu gəldi. Bu qoxu Tölegeni çəsirdirdi, oğlan xəstəhal ölüm havası duydur. O, özünü pis hiss elədi, ana evinin rahatlısına mmkün qədər tez yetişmək istədi.**

(ardı gələn sayımızda)

## Malik Otarbayev

kəmi qəbirstanlığının süküntündə həddən artıq sisqa və kədərlə təsir bağışlayırdı.

Tölegen təsirlənib biçarə anaya doğru getdi, başdaşının üstündəki yazını oxumağa cəhd göstərdi. Ayaqları altında qalan yarpaqların xışlısı sükütdə aydın eşidilirdi. Qadın

vab verəcək, - sonra yenə oğlanın üstüne cumdu. – Dedim ki, rədd ol! Cəhənnəm ol!

-Alah rəhmət eləsin! – Tölegen çıxışa doğru gedə-gedə dilləndi.

Uşaqlıq çağlarında Xadişa xala tez-tez onu təndir görəyi-nə qonaq eləyirdi. Oğlan o çörəyin dadını indiyəcən unutmayıb. Qadının yegane qızının dünyadan köcdüyünü eşitmışdi, amma təfferrütünü bilmirdi. Ana qəlbə bu boyda dərdə necə tab gətirir?! Bir də ki, ata doğma qızını necə öldürə bilər? Nəyə görə öldürüb? "Bəlkə, qız

üçün addımlarını yeyinlətdi. Darvazadan çıxanda dönüb geri boylandı. Qəbirstanlığın həsarı boyu bitmiş qovaq ağacları ona kederli insan cərgələrini, başdaşalar isə dirilecekleri gənə gözləyən daş məlekələri xatırlatdı...

Tölegen yenə mərhum qızın atası barədə düşündü. O, doğma balasının ölümüne necə səbəb bola bilərdi? Xəyalı oğlanı cəhalətin və qərəzin ataları doğulan qızlardan rəhmsizcəsine can qurtarmağa məcbur elədiyi keçmiş əsrlərə, barbarlıq dövrünə apardı...

# Qopmuş yarpaq



ayaq səslərinin yaxınlaşdığını sezip susdu, kəskin hərekətə geri çevrildi. Onun iri gözləri kədər və nifretlə doluydu. Yälligi sürüşüb çiyinlərinə düşdü, ağ saçları dağıldı. Dərddən rəngi tutulmuş halda qışkırdı:

-Yaxın gəlmə! Rədd ol, yaramaz! Qızımı sən məhv elədin! Rədd ol!

-Yox-yox... Mən... Mən ancaq təsəlli vermək istəyirdim...

-Siz mənim mələyimi öldür-dünüz! Buna görə, hamınız cavab verəcəksiniz!

-Xadişa xala?! Sizsiniz?! Necə oldu ki, tanımadım? Mən... Mən qonşunuz Qulhazın oğluyam ki... Qızınıza Allah rəhmət eləsin!

-Yox-yox, hər şeydə özüm günahkaram, - ağbırçək qadın tələm-tələsik göz yaşlarını silib özünə tənə vurdu.

-Xadişa xala, bu yaxınlarda Türkiyədən qayıtmışam, qəra-ra gəldim ki... – Tölegen izah eləmek istədi.

-Mələyimi öz atası öldürdü... - qadın onun sözünü kəsdi - O da əməlinə görə ca-

avtomobil qəzasında tələb olub?" – Tölegen mərhum qızın atasına haqq qazandırmaq istəyirdi.

O, düşüncələrə qərq olub, qarşından əsən küləyin həmlələrinə fikir vermədən addımlayırdı. Bu cür küləkli sükütdə da qəfildən tək qaldığını, yanında bir doğma adamının belə, olmadığını xüsusilə aydın hiss elədi. O doğmalarının nəvazışından və xeyirxahlılarından məhrum olmuşdu. Onların da im tutqun buludları deşib qılıb-nə hərarət gətirən Günəş şüalarına oxşar hərarətinə həsrət qalmışdı. O sevgiye çox ehtiyacı vardı...

Gördüyü qorxunc mənzərə - qızının məzəri yanındakı dərdən tanınmaz hala düşmüş qadın - Tölegenin gözələri qabağından çəkilirdi. Ağır düşüncələr daş kimi qəlbinə çökmişdə, sanki o məzarda Xadişa xalanın qızını deyil, oğlanın özünü dəfn etmişdilər. Beynində dolaşan fikirdən eymənib diksindi, bu kədərləli məkanı mümkin qədər tez tərk eləmək

\*\*\*

O çağlar Roma və Sasani imperiyalarının qanlı hakimiyyət dövrüydi. Hələ Uada\* üzərində Ay doğmamışdı.

Ərəbistan səhralarında aramsız külək cövlən eləyir, qumusovurur, yolçuların göz aqmalarına imkan vermirdi. Günəş şüaları bütün canlıları yandırıb kül eləyən atəsi xatırladı.

Belə qızmar, bürkülü günlərin birində rifah içinde yaşayan bir evdə uşaq

\*\*\*

\*Uada (ərəb.) – yüksəklik, dağ, zirvə. Muhamməd (ə) dünyaya gəlməsi ilə bağlı hədisdən dünyaya gəldi. Körpənin səsini eşidən həyəcanlı ata otağı cumdu:

-Qızdı, ya oğlan? – O, maçaçdan və ona yardım eləyənlərdən soruşdu.

Qadınlar qorxunc suali eşidib özlerini itirdilər, əl-ayağa düşdülər, dinib-danışmadılar. Ana körpəni sinəsinə basıb sevincdən ağladı.